

# Yazdıqlarımın içində məni də oxuyun, özünüüzü də...

*Elnarə Nəcəf qızı Cəlilova Xaçmaz şəhərində dünyaya göz açıb. Fortepiano üzrə musiqi təhsili alıb. Orta məktəbdə oxuduğu illərdə şerə, musiqiya həvəs göstərib. Ara-stra könklündən keçənləri ipə-sapa düzüb. Atası onun kütübatını görmək istəyirdi. Lakin bu günü görməyə amansız əcəl macal vermədi. Elnarə xanım deyir ki, atamın arzusu kimi bu kitabı çap etdirirəm, yəqin ki, ruhu sevinər.*

Elnarə Cəlilova bu isteklə kitabını çapa hazırlayıb. Burada onun atasına, anasına, doğmalarına yazdıqlarını oxuduqca, bu genç xanımın Azərbaycan qadınlarına məxsus ailecənliliğini görürük. Amma onun sevgisi təkcə ailə üzvlərinin timsalında mehdudlaşdır. Onun sevgisi ətrafindakılarla dostlarına, rəfiqələrinə də yeterince sırayet edib. Belə olmasaydı, onun dost-tanışlarından eşidib-öyrəndiyi həyat hekayətlərini, sevgi macəralarını öz könül dünyasından bu dərəcədə isti hissələrlə keçirdə bilməzdi, özünün duyğuları kimi ifade edə bilməzdi.

Doğrudan da, kitabda təsvirini tapan lirik aşiqanə duyğular onun tanış-bilişlərinin sevgi macəraları əsasında qoləmə alınıb. Bunu Elnarə xanımla səhbət edərkən özü də etiraf etdi. Dedi ki, onu təsirləndirən həyat hadisələrini o, daxilən yaşaya bilir və bu həyəcanlı notları nəzəmə çəkib, oxucularına çatdırır. Deməli, kitabda rastlaştığımız müəllifin lirik Mən obrazında həm də onun dost-tanışlarının duyğu və düşüncələrinin inikasını görürük. Həm də bu duyğulanmalardan her bir oxucu təsirlənə bilər. Çünkü yazarın bir mühüm missiyası da ətrafında olanları lirik subyekt olaraq özünün daxili dünyasının səsi kimi ümumişdirib oxucularına emosional bir tərzdə çatdırıb iləməkdir. Elnarə Nəcəf qızının mənzumelərində biz bu ümumileşdirmə bacarığını görüb müşahidə edə bilirik. "Mavi ekran" mənzumesinin timsalında dediyimiz öz yərini alır: "Dedilər kino gəlib, qaçıb tez bilet aldım" misraları ilə başlanan bu nümunədə bir qədər sonra oxuyurq:

*Kino məndən çəkilib,  
Tale mənim taleyim.  
Ucadan eşidilən  
Eynən mənim nəfəsim.*

Müəllif burada həyatı kino ilə müqayisədə verir.

- Demək istəyir ki, kinodakı obrazlar da elə cəmiyyətdə yaşananların ekrandakı proyeksiyasıdır.

*Ayrıldım xəyallardan,  
Nə kino var, nə ekran.  
Məni mənə göstərən  
Vicdanımdır hər zaman!*

Deməli, Elnarə xanım xəyalında kinolardakı sayaq bir süjetli təsvir qurub, oxucusuna başa salmaq isteyir ki, hər kəs həyatda bir kino lenti kimi özünə özünün iç dünyasına dönüb baxmağı bacarmalıdır. İçindəki sənin kimliyini göstərən o sehrli ekran ele sənin vicdanındır. Didronun bir kəlamı var: "İnsanlar iki yerə ayrılır: Tanıdıqca böyükənlər, tanıdıqca kiçilənlər". İnsan vicdanı ilə üzbeüz qalanda özünü yaxından görüb tanya bilir. Hər kəs vicdanının dərəcəsində özünü tanıda bilir. Böyümek də, kiçilmək də insanın vicdanından asılıdır.

Bu mənada Elnarə Nəcəf qızının yazdıqlarında həm də oxucularını özüne tanıdır göstərə bilmək missiyası var. Yəni bu mənəm, yazdım, Siz də oxuyun. Yazdıqlarımın içində məni də oxuyun, özünüüzü də! "Həyat güzgündür, səni sənə göstərir". Özünü gör, tanı, netice çıxart. Özünü böyütək də, kiçiltək də güzgündə gördüyüün canlı əksindən asılıdır.

 **Şakir Əlifoğlu,**  
Filologiya üzrə fəlsəfə doktoru.